



HİKMƏT MƏLİKZADƏ,
Azerbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü

"QƏM YAĞIŞI" NİN VİDA SOYUĞU

(Xalıq Azadinin romanı haqqında qeydlər)

Öslində, romançılıq da edəbi tədqiqat işidir. Bunu bir ehtimal sanmayıq, çünki nesrin edəbi siyasiyaları (geniş anlaşılmış) bir roman xisəti yaradır və bu rəkurs öz müqasımlarını etəli baxış bacıqları vasitəsilə xarakterizə edir. Doğrudan da, romançılıq təkəcə bedii xarakter ilə deyil, hem də icimai zorurəti ilə ehtiva olunur. İstedədən qələm sahibi Xalıq Azadinin romanı, ümumiyyətə, nosra müasibindən qabarıq aspektləri də bu zorurətin bir səciyyəsi kimi monandalırdıq olar. Ağcığın, omon 2020-ci il tarixdə filtrəti yazuş əli boy Azorinin redaktoruğu ilə "Zəngəzürda çap evi" nöşriyyatında işq üzü görür "Qəm yağısı" (nosr) kitabı da bu xarakteri zoruri osas verir. Bəri başdan deyik ki, düyüşələr tonurönünlə başlayan, pünhan məclarlarda təlatümü uğrayan və sonra də bir ann içində daşlaşan məhabətə itahf kimi səciyyələnən bu kitab müasir baxışlıdır, burada zoruri effektiv və edəbi mona ürkəyacısındır, hadisələr oxucuda isti könül çırpıntıları yaradır, müəllif əsər boyu icimai zorurətlər (öz şoxlu funonda) bir təsnifat verir, osas da somimi-konkret filkinin kompozisiyası və bedii-icimai mögznini maraqlı statuslar kimi tqədimp edir.

Bir özbək qızımızın bir azərbaycanlı oglanla pünhan çevrələrde qurduğu və qisa zamanda

qəm yağısına çevrilən sevda yanığı müəllifin təhkiyəvi zəminini olsa da, mövcud ədəbi realiqliq tamamıla başqa münasibətlərdən qaynaqlanır: o monada ki, yeniyetməlik və gençlik hüdüddəndən çırpınan, ikitorəlli milli dəyərlərə aludo parodik yaranan İnqə va Azadin könlü xoşluğu (bəlkə də) içlərində qəfil kükroynə ötər hissdir, fəqət zaman komponenti bə hissini qaynar bir sevgi olduğuna dolalət edir və oxucu olaraq müəllifi saran odun-ateşin kövrek çinqalarına baxış örtürük.

Bir növ, fəlsəfi-modern etəli cızan "Qəm yağısı"nda motn özündürk yaradır, mövzu bitkin mönteqidir, müəllifin fikir-təqdimətə düləstüyü hayatanaxışın sivil tərzləri kimi xarakterizə edir. Lakin fərdi mühəhəzədəki pessimistik ovqata bir qədər oks təsir bağışlayır. Bu da şübhəsiz, müəllifin (icimai ampuladə) modern çox-fərqli moruz qalmasdən irolı golir. Çünki buradakı məhabətə, o, məhabətə müntəzir surətlər də (başqa əsərlərdəki kimi) vəni yoxsa, forqlı olan xosqoqtat zamanı üçünündə fövqəl idzivəclərə eyhamlı enis etməkdir. Və somimi deyək, müəllifin ədəbi ismərci vahimlidir, qorxulu hislər yaradır. O monada ki, "Qəm yağısı"ndı məhabətə bə kodexlərə olaraq təlatümü heyat zərurətidir, müəllif eşqənə

nüansları (nəticə etibarilə) bir kod altında sis-temləşdirir.

Romanı düyüşələr edən tokcə sevgi hücrələri deyil, hem də milli düyüşələr. İnqanın da, Azadin da alude olduları məhəbbət onları (dorhal) təsir alıma alır, öksinə, bu isti baxışlar ruhsal quruluşludur deyə, baş obrazlar vətən proseslərindən sevgidən irəlidə görür, bu somimiyətə sənki bir büst qoyurlar. Elə əsər boyu düyüşəllığın icimai-ədəbi təsir miqyaslarını böyüyün və mətar həddə getirir də məhz bu mənə-lardır.

"Qəm yağısı"nda milli heysiyyatə üvən verən dramatik zorurətlər çoxluq təskil edir. Baş obrazlardakı cürot, mübariza möğzələri qabarıldır, on başlıcası, hər iki tərəf üçün (dədiyimiz kimi) Vətən obrazı daha müfəs-səldirdir.

Müəllif (belə deyək) əsər boyu sevgini forqlı xarakterize edir; sovet dövrünün sevda çinqiləri ilə müasirliyin gatirdiyi çılpaq sevgilərə yerlə-göy uzaqlığında forq qoyur, elo İnqə va Azadin çaba-ladığı nakam məhəbbəti də məhz bu pəhləqdə cila-läyir. Təəssüf kicik, sonradan bu saf sevgini vahimə dolu anıların yaradacağı dəhşətlər müsəvər edir, ar-dınca da hər iki obraznakam acıların içində bir səcdəlik haqqı təsir.

"Qəm yağısı"nda adı hislərin məhəbbət qəlinde kükroması - təcəllüs mistik-icimai səciyyə kosb etəs də, ruhsallıq epik mözgi romançılıq qatlılarına yüksəldir, müəllif sənki oxusunu ezbən dadına baxmaq şərəfinə nail edir, fəsiləyi ovqat yaradır. Maraqlıdır ki, bə edəbi kreativlik təkəcə İnqə va Azadin dərgün baxışlarında məna vermir, həm də müəllifi bə fövqəl zərurətə (ciddi) sövq edir.

Qeyd etdiyimiz kimi, romannda əvvəlki illə-

rin onənəvi ovqatları, insan-mühit və tale seyr-chılıyi da diqqətdən kanadra deyil. Sosial qayə, icimai həssaslıq və bu zəminə etiya edən həyat reallığı da oxucunu düşündürən esas ədbi elementlərdir. Bollı ki, müəllif bu prosesda faal tərafdır, əsas etibarilə ruhi istismar qoty-ylə pişləyir, etinaslılıq və diqqətsizlik hallarını xeyrixaflıqla təqnid edir.

Bu rakursda romanda iç titedən son sohnəni töqdən edək:

"lil əvvəl kiçik dam-cılardan başlayan yağış aramızsı və gur yağan leysana qəvrilişdir. Azad gözətçinin daxma-sının divarına soykana-rak İnqanın yadığı yera zilləmisi özündən günəz. Bir-dən döndüñ ki, doğudan da bu yağıñ indi boş-boşuna yağır. Bu lesanı yagdırıdın İnqanın ru-hudur. Nakam arzuların çağırışdır. İnqə istomır ki, Azad təz vidasıb getsin. Tak qəlağanıñ bilir..."

Bu epik parçada vida çığırtısı var. Müəllifi la-birinta hələs hislər onu ərzinə çatmaq istədiyi fikrin mahiyətiyi tap-mağə sövq edir. Və sonra da bu kodex də mürsəkkəb etəli olur: oxucu xı, müəllif də, elə bəzən obrazları nakam hück-rədo xısan epik tolatum

da cılıklılmış güzgüdəki insan aksi kimi təsir verir. Bu monada, "Qəm yağısı"nın sistem hü-dudunda acı bir üzüntü, cilgün bir qəm şəhə var. Baxışlarırmı bu şəhə bulandıraq hislərinə fəz-qatına galxır, orada sənki Azadi təkliq gırda-bına itəleyən sevdasızlığın rəngini. İnqanın na-məna eşqin tufanında yoxluğaya atan həyatın röv-künü görmək isteyir. (Müəllifin dədiyim ki) mi) bu, mümkünün?

...Bütövlükde isə təvəhüdət ma-raq doğuran "Qəm yağısı"nın Xalıq Azadinin uguru hesab etmək olar.

